

MÜXTƏLİF NÖV QIDA VƏ BIOLOJİ FƏALLIĞA MALİK QIDA ƏLAVƏLƏRİNĐƏ AĞIR METALLARIN TƏYİNİ

Ağalarova N.¹, Axundova N.², Sulyayeva E.³,

Təhməzli E.⁴, Zərbalıyev Ş.⁵

¹ "Elmi Araşdirmalar Mərkəzi" Departamenti, Elmi-Tədqiqat və Risklərin Qiymətləndirilməsi Şöbəsinin baş mütəxəssisi,
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu,
e-mail: narmin.agalarova@afsa.gov.az

² "Elmi Araşdirmalar Mərkəzi" Departamentinin müdürü,
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu,
e-mail: narmin.akhundova@afsa.gov.az

³ Milli Referens Laboratoriysi, "Analitik Ekspertiza Mərkəzi"
Departamentinin müdürü, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
e-mail: elina.sulyayeva@afsa.gov.az

⁴ "Elmi Araşdirmalar Mərkəzi" departamenti,
Elmi-Tədqiqat və Risklərin Qiymətləndirilməsi Şöbəsinin baş mütəxəssisi,
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
e-mail: elvira.guliyeva@afsa.gov.az

⁵ Kompleks Tədqiqatlar Laboratoriysi, "Qida və Qida Əlavələri və
Qablaşdırma Materialları" Bölməsinin rəhbəri,
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu.
e-mail: sirali.zerbaliyev@afsa.gov.az

Qida təhlükəsizliyi həm kəmiyyət, həm də keyfiyyət baxımından davamlı qlobal inkişaf üçün başlıca önəmlı məsələdir. Son onilliklərdə müxtəlif çirkənləndiricilərin qida məhsullarının keyfiyyətinə mənfi təsirləri xüsusilə artmışdır və aparılan tədqiqatlar nəticəsində bu çirkənləndiricilərin müxtəlif xəstəliklərin yaranmasında bilavasitə iştirakçı olduğu məlum olmuşdur. Sözügedən çirkənləndiricilərin bir qismini ağır metallar təşkil edir. Belə ki, ağır metallar və metalloidlər qida, qida əlavələri, vaksinlər və digər müxtəlif ətraf mühit faktorları vasitəsilə insan orqanizminə daxil olub toplana, metabolizmi poza, xəstəliyə və hətta ölümə səbəb ola bilər. Bu məqalə, müxtəlif mənşəli nümunələrin ağır metallarla çirkənlənmə dərəcələrini yoxlamaq məqsədilə aparılan sinəq nəticələrinə diqqət yetirir. Araşdırılan bütün nümunələrdə ağır metal qalığı miqdarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının № 20 Saylı Qərarında qeyd edilən normalar daxilində olduğu müəyyən edilmişdir.

Açar sözlər: qida təhlükəsizliyi, ağır metallar, BFMQƏ, qida məhsulları, qeyri-qida məhsulları

Giriş

Qurğuşun (Pb), kadmium (Cd), civə (Hg), arsen (As) kimi zəhərli metallar insan orqanizminə əsasən qida, su və hava vasitəsilə daxil ola bilər. Belə ki, qida zəncirindən insan orqanizminə daxil olabılən bu ağır metallar müxtəlif sağlamlıq təhlükələrinə səbəb olur. Bu ağır metallar güclü kanserogen və mutagen maddələrdir. Ağır metal səviyyəsinin yüksək olduğu qidaların davamlı qəbulu, xüsusiilə də, ürək-damar, böyrək, nevroloji və sümük xəstəlikləri ilə əlaqələndirilir. Bu ağır metalların insan sağlamlığına təsirləri aşağıdakı şəkildə ümumiləşdirilə bilər;

Pb toksikliyi hemoqlobin sintezinin azalması səbəbindən anemiya ilə, böyrək funksiyasının pozulması, reproduktiv, ürək-damar sistemləri və sinir simptomları ilə əlaqələndirilir (Ogwuegbu və Muhanga, 2005). Nigeriyada (Ajumobi et al. 2014); Çində (Xu et al. 2014) və Zambiyada (Yabe et al. 2015) Pb-nin xüsusiilə uşaqlarda bir çox zəhərlənmə hadisəsinin səbəbi olduğu bildirilmişdir. Bununla yanaşı, insan HepG2 hüceyrələrində əhəmiyyətli sitotoksikliyə səbəb olduğu da müşahidə edilmişdir (Darwish et al., 2016).

İnsanın Cd-a ciddi şəkildə məruz qalması bronxit və pnevmoniya kimi ağıciyər problemlərinə səbəb ola bilər. Avropa Qida Təhlükəsizliyi Qurumu (EFSA) tərəfindən həftəlik maksimum qəbul ediləbilən kadmium miqdarı hər kilogram bədən çəkisi üçün $2,5\mu\text{g}$ olaraq qəbul edilmişdir. Vegetarianlarda, uşaqlarda, siqaret çəkən insanlarda isə bu təyin olunmuş miqdardan 2 dəfə artıq kadmiuma rast gəlinə bilər.

As insanlarda yüngül qarın sancıları və ishal ilə yanaşı, ağır həyatı təhlükə yaradan mədə-bağırsaq pozğunluqlarına səbəb ola bilər. Arsenə xroniki məruz qalma dəri istihabı, xərçəng, ürək-damar problemləri, diabet, ağıciyər funksiyasının pozulması, nevroloji simptomlar, inkişaf və reproduktiv toksiklik ilə əlaqələndirilir (Feng et al., 2013).

Yüksək konsentrasiyalarda qeyri-üzvi Hg böyrək çatışmazlığına səbəb ola bilər. Civəyə məruz qalma riski yüksək olan insanlarda sinə ağrısı və pnevmoniya kimi ciddi simptomlar müşahidə edilir (FAO/WHO, 2002). Bununla yanaşı, civə ilə təmasın allergik dəri reaksiyalarına da səbəb olduğu müşahidə edilmişdir.

Bu səbəbdən, istehlak etdiyimiz qida məhsullarında, eləcə də, Bioloji Fəaliğa Malik Qida Əlavələrində (BFMQƏ) ağır metal analizlərinin aparılması və yekun nəticələrin interpretasiyası olduqca vacibdir.

Bu məqalə 2020-2021-ci illərdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitu-tunun laboratoriyalarına daxil olan müxtəlif mənşəli nümunələrdə (qida, qeyri-qida və BFMQƏ) aparılan ağır metal (qurğuşun, kadmium, civə, arsen, sili-sium, stronsium-90, sezium-137) analiz nəticələrinə əsasən hazırlanmışdır.

Material və Metodlar

Lazım olan reagent və avadanlıqlar

- Deionizə suyu ($>18 \text{ M}\Omega\cdot\text{cm}$)
- Nitrat turşusu 65% (w/w) (Analar grade)
- Hidrogen peroksid 30% (35-37%) (w/w) – (Analar grade)
- Hər birinin qatılığı $1000 \pm 2 \text{ mg/L}$ olan As, Cd, Pb, Fe, Cu, Ni və Zn metallarının standart məhlulları.
- Milestone Ethos Easy (200°C temperatur, 45 bar təzyiqə və hər birinin həcmi 100 ml olan teflon vessellərlə təchiz olunmuş programlaşdırılmış mikroodalğalı soba)
- İnduktiv əlaqəli plazmali optik emissiyalı spektrometr (ICPE 9820, Shimadzu)

Nümunə hazırlığı

Nümunələr təmiz hava keçirməyən, metallik qapaqlı konteynerlərdə və minimum miqdarı 200 qr olmaqla qəbul edilmişdir. İlkin mərhələdə ehtiyaca görə nümunələr mikroodalğalı sobada parçalanmış və homogen hala gətirilmişdir¹. Teflon vessellerə mikroodalğalı sobanın programında verilən miqdara müvafiq olaraq (adətən 5 qr) nümunə çəkilib nitrat turşusu (65%) və 30% (35-37%) hidrogen peroksidi əlavə edilmişdir. Nümunələr 200 (180) $^\circ\text{C}$ temperatur, 45 bar təzyiqə malik olan mikroodalğalı sobada müvafiq proqrama uyğun həll edilib daha sonra 50 ml-lik eppendorflarda deionizə suyu ilə durulaşdırılmış və ICP-OES cihazında analiz edilmişdir. Analiz nəticələrinin qiymətləndirilməsi kalibrasiya əyrisi sərhədləri daxilində müvafiq metalların hər birinin ayrıca əyrisinə görə aparılır. Həllədici ilə hazırlanan reagent blankı da nümunə kimi eyni şərtlərlə metal qalıqları üçün analiz olunmuşdur². Su nümunələri birbaşa və ya kalibrasiya əyrisinin nöqtələri aralığında olması üçün deionizə suyu ilə durulaşdırıldıqdan sonra inject edilmişdir. ICP-OES 9820 cihazında elementlərin dalğa uzunluqları Cədvəl 1-dəki qaydada seçilmişdir və metalların kon-sentrasiyasının təyini həyata keçirilmişdir.

Yekun nəticələrə əsasən hesablama aşağıdakı qaydada aparılmışdır³:

¹ Su nümunələri birbaşa, qida məhsulları, qida əlavələri və yemlər isə mikroodalğalı sobada yüksək temperatur və təzyiq altında parçalanaraq deionizə suyu ilə durulaşdırıldıqdan sonra İnduktiv əlaqəli plazmali optik emissiyalı spektrometr (ICP-OES) cihazında ağır metal qalıqlarının təyini aparılmışdır.

² Birbaşa inject olunan nümunələr üçün

³ Hesablama (ölçü kolbası 50ml olduğu halda)

Cədvəl 1. ICP-OES 9820 cihazında elementlərin dalğa uzunluqları

Metal	Simvol	Dalğa Uzunluğu
Arsen	As	189-193 nm
Kadmium	Cd	226-228 nm
Qurğunun	Pb	220 nm
Zink	Zn	213.856 nm
Dəmir	Fe	238.204 nm
Mis	Cu	324.754 nm
Nikel	Ni	231 nm


$$\text{Metal } (\mu\text{g/g}) = (\text{Nüm qat.} - \text{Reagent blank qat.}) \times df = ppm$$

$$df = V_{\text{nüm}} / (\text{Nümunənin çekisi})$$

Burada Nümunənin qatılığı, mg/L- ICP-OES 9820 cihazında alınan qiyməti, Reagent Blank qatılığı, mg/L - ICP-OES 9820 cihazında alınan qiyməti, df isə - ICP-OES 9820 cihazına verilməzdən önce durulaşma aparıldığı halda olan durulaşma əmsalını göstərir.

Nəticələr və Müzakirələr

Daxil olan nümunələr 3 kateqoriyada ümumiləşdirilmişdir (Şəkil 1).




Şəkil 1. Analiz edilən 3 müxtəlif nümunə kateqoriyası və nümunə sayıları

Biooji Fəallığa Malik Qida Əlavələrində ağır metalların təyini üçün 859 nümunə analizi həyata keçirilmişdir.

Qida məhsulları üzrə ümumilikdə 374 analiz aparılmışdır. Bu kateqoriya üzrə daxil olan nümunələr olduqca geniş spektrdən təşkil olunmuşdur, belə ki, buradakı analiz nümunələrinə bəzi taxıl növləri, süd məhsulları, toyuq əti, müxtəlif növ yağlar, ədviyyatlar və s. daxildir.

Qeyri-qida məhsullarında ağır metalların təyini üçün laboratoriya daxil olan nümunələrin sayı 11 ədəd təşkil edir və buraya şüxə butulka, mantar tixac, karton qutu kimi qida ilə təmasda olan materiallar aid edilir.

Nümunələrdə qurğunun, kadmium, civə, arsen, stronsium-90, seziyun-137 kimi ağır metalların miqdaları təyin edilmişdir. Hər bir ağır metala görə analiz edilmiş ümumi nümunə sayı Şəkil 2-də göstərilən qrafikdə əks olunmuşdur.




Şəkil 2. Hər bir ağır metala görə analiz edilmiş ümumi nümunə sayı.

Əldə edilən ümumi 1242 parametr nəticələrinə əsasən, araşdırılan bütün nümunələrdə ağır metal qalığı miqdarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının № 20 Saylı Qərarında qeyd edilən normalar daxilindədir, bəzi nümunələrdə isə ümumiyyətlə aşkar edilməmişdir (Şəkil 3).

Cədvəl 2.

A-aparılmış analizlərin ağır metal növünə və illərə görə müsbət və mənfi nəticələri arasındaki əlaqə (* norma daxilində).
 B- t-Test: Two-Sample Assuming Equal Variances



Şəkil 3. Ümumi nümunə miqdarı ilə ağır metal qalığı aşkar olunmayan nümunələrin miqdalarının qarşılaşdırması.

Qidalarda ağır metal qalığı nəticələri müqayisə edildikdə məlum oldu ki,

- ən aşağı kadmium miqdarı – buğda nişastasında, təzə balıqda, Vaccinium myrtillus növlü bitki meyvələrində,
- ən aşağı seziyum-137 miqdarı – ərzaqlıq buğda və arpada, eləcə də dondurulmuş toyuq ətində,
- ən aşağı stronsiyum-90 miqdarı – çovdar unu, buğda, mal əti yarımfabrikatlarında,
- ən aşağı qurğunun miqdarı – düyüdə, kəklikotunda, müxtəlif növ turşu və kompotlarda aşkar edilmişdir.

Ən yüksək göstəricilər isə kadmium üzrə – kətan toxumu, sarıkök, yaşıl hilda; qurğunun üzrə – şəkərvəzedicilərdə, narşərabda və çayda; seziyum – 137 üzrə – qatılışdırılmış süddə, şəkər məmulatlarında, mayonezdə; stronsiyum – 90 üzrə isə – kofedə, toyuq filəsində və şəkər məmulatlarında aşkar edilmişdir.

Aparılan ağır metal qalığı analizlərinin müsbət və mənfi göstəricilərə görə nəticələrinin statistik əhəmiyyəti $p=0.0501$ təşkil edir (Cədvəl 2).

A	Müsəbat (nd*)		Mənfi	
	Mean	Standard Error	Mean	Standard Error
Mean	83.33333	29.6245	20.33333333	6.829451965
Standard Error				
Median	48		Median	11
Mode	72		Mode	0
Standard Deviation	102.6223		Standard Deviation	23.65791558
Sample Variance	10531.33		Sample Variance	559.6969697
Kurtosis	0.555099		Kurtosis	-0.2205389
Skewness	1.287645		Skewness	0.960739578
Range	286		Range	68
Minimum	1		Minimum	0
Maximum	287		Maximum	68
Sum	1000		Sum	244
Count	12		Count	12

B	müsəbat (nd*)	mənfi
Mean	83.33333333	20.33333
Variance	10531.33333	559.697
Observations	12	12
Pooled Variance	5545.515152	
Hypothesized Mean Difference	0	
df	22	
t Stat	2.072264688	
P(T<=t) one-tail	0.025081506	
t Critical one-tail	1.717144374	
P(T<=t) two-tail	0.050163011	
t Critical two-tail	2.073873068	

Ağır metal qalıqlarının analizinə daimi nəzarətin təmin edilməsi istehlakçı sağlamlığı üçün zəruridir. Ümumiyyətlə, hər növ çirkəndirici üçün müvafiq risk qiymətləndirilməsinin təşkili, analizlərin davamlılığı və nəticələrin düzgün şərhi olduqca vacibdir.

Ədəbiyyat:

1. S. Atia, W. S. Darwish and M. S. Zaki. Monitoring Of Heavy Metal Residues, Metal-Metal Interactions And The Effect Of Cooking On The Metal Load in Shellfish. *The J. Anim. Plant Sci.* 28(3):2018.
2. Ajumobi, Olufemi & Tsofo, Ahmed & Yango, Matthias & Aworh, Mabel & Anagbogu, Ifeoma & Abdulaziz, Mohammed & Umar-Tsafe, Nasir & Mohammed, Suleiman & Abdullahi, Muhammad & Davis, Lora & Idris, Suleiman & Poggen-See, Gabriele & Nguku, Patrick & Gitta, Sheba & Nsubuga, Peter & Olufemi, Olamide & Ajumobi, Ahmed & Tsofo, Matthias & Yango, Mabel & Nsubuga., (2014). High concentration of blood lead levels among young children in Bagega community, Zamfara – Nigeria and the potential risk factor. *The Pan African Medical Journal*. 1818. 10.11694/pamj.supp.2014.18.1.4264.
3. FAO/WHO Global Forum of Food Safety Regulators Marrakech, Morocco, 28 – 30 January 2002 Human Exposure To Mercury in Fish in Mining Areas in The Philippines <https://www.fao.org/3/ab417e/ab417e.pdf>
4. Feng, H., Y. Gao, L. Zhao, Y. Wei, Y. Li, W. Wei, et al. (2013). Biomarkers of renal toxicity caused by exposure to arsenic in drinking water. *Environ. Toxicol. Pharmacol.* 35: 495-501.
5. Xu, J., L. Sheng, Z. Yan, and L. Hong. (2014). Blood Lead and Cadmium Levels of Children: A Case Study in Changchun, Jilin Province, China. *The West Indian Med. J.* 63: 29-33.
6. Ogwuegbu, M. O. C. and Muhanga, W. "Investigation of Lead Concentration in the Blood of People in the Copperbelt Province of Zambia," *Journal of Environment*, 1 66-75, 2005.
7. Prabhat Kumar Hai et al., Heavy metals in food crops: Health risks, fate, mechanisms, and management, *Environmental International* Volume 125, April 2019, Pages 365-385.
8. Scientific Report of EFSA on Cadmium dietary exposure in the European population. *EFSA Journal* 2012;10(1), 2551 [37 pp.].
9. Yabe J, Nakayama SMM, Ikenaka Y, Yohannes YB, Bortey-Sam N, Oroszlany B, Muzandu K, Choongo K, Kabalo AN, Ntapisha J, Mweene A, Umemura T, Ishizuka M. Lead poisoning in children from townships in the vicinity of a lead-zinc mine in Kabwe, Zambia. *Chemosphere*. 2015 Jan;119:941-947. doi: 10.1016/j.chemosphere.2014.09.028. Epub 2014 Oct 8. PMID: 25303652.

ABSTRACT

**DETERMINATION OF HEAVY METALS
IN DIFFERENT TYPES OF FOODS AND BIOLOGICALLY ACTIVE
FOOD SUPPLEMENTS**

Agalarova N. 1

Department of Scientific Research Center, Senior Specialist of Scientific Research and Risk Assessment Division, Azerbaijan Food Safety Institute

Akhundova N.

*Head of Department of Scientific Research Center,
Azerbaijan Food Safety Institute*

Sulyayeva E.

National Reference Laboratory, Head of Department of Analytical Expertise Center, Azerbaijan Food Safety Institute

Tahmazli E.

*Head of Department of Scientific Research Center, Senior Specialist of Scientific Research and Risk Assessment Division,
Azerbaijan Food Safety Institute*

Zarbaliyev Sh.

Complex Research Laboratory, Head of Food and Food Additives and Packaging Materials Section, Azerbaijan Food Safety Institute

Food safety is a key issue for sustainable global development in terms of quantity and quality. In recent decades, the negative effects of various pollutants on food quality have increased, and research has shown that these pollutants are directly involved in developing various diseases. Some of these pollutants are heavy metals. Thus, heavy metals and metalloids can enter and accumulate in the human body with food, food additives, vaccines, and other environmental factors disrupting metabolism, causing disease and even death. This article focuses on the analysis of sample results of various origins to examine for heavy metal contamination. It was determined that the number of heavy metal residues in all studied samples was within the norms mentioned in Decision No. 20 of the Board of the Food Safety Agency of the Republic of Azerbaijan.

Keywords: *food safety, heavy metals, food supplements, food products, non-food products*

ОПРЕДЕЛЕНИЕ ТЯЖЕЛЫХ МЕТАЛЛОВ В РАЗЛИЧНЫХ ПРОДУКТАХ ПИТАНИЯ И БИОЛОГИЧЕСКИ АКТИВНЫХ ДОБАВКАХ К ПИЩЕ

РЕЗЮМЕ

Агаларова Н.¹, Ахундова Н.², Суляева Э.³,
Тахмазли Э.⁴, Зарбалиев Ш.⁵

¹ “Научно-исследовательский центр”,
главный специалист отдела научных исследований и оценки рисков
Азербайджанского института безопасности пищевых продуктов

² Заведующий отделом “Научно-исследовательский центр”
Азербайджанского института безопасности пищевых продуктов

³ Национальная справочная лаборатория,
руководитель отдела “Аналитического центра экспертизы”
Азербайджанского института безопасности пищевых продуктов

⁴ “Научно-исследовательский центр”,
главный специалист отдела научных исследований и оценки рисков
Азербайджанского института безопасности пищевых продуктов

⁵ Лаборатория комплексных исследований, руководитель отдела
“Пищевые продукты и пищевые добавки и упаковочные материалы”
Азербайджанского института безопасности пищевых продуктов

Продовольственная безопасность является ключевым вопросом для устойчивого глобального развития как с точки зрения количества, так и качества. В последние десятилетия негативное влияние различных загрязнителей на качество пищевых продуктов усилилось, и исследования показали, что эти загрязнители непосредственно участвуют в развитии различных заболеваний. Некоторые из этих загрязнителей представляют собой тяжелые металлы. Таким образом, тяжелые металлы и металлоиды могут поступать и накапливаться в организме человека с пищей, пищевыми добавками, вакцинами и различными другими факторами окружающей среды, нарушать обмен веществ, вызывать болезни и даже смерть. В этой статье основное внимание уделяется результатам испытаний образцов различного происхождения на предмет загрязнения тяжелыми металлами. Было установлено, что количество остатков тяжелых металлов во всех исследованных образцах соответствует нормам, указанным в Решении № 20 Коллегии Агентства продовольственной безопасности пищевых продуктов Азербайджанской Республики.

Ключевые слова: безопасность пищевых продуктов, тяжелые металлы, БАД, продукты питания, непищевые продукты